

Münxen Təhlükəsizlik Konfransında Paşinyanın tarixi saxtalaşdırmaq cəhdləri bu dəfə də baş tutmadı

Məlumdur ki, maddi və mənəvi mədəniyyət nümunələri, toponimlər, eləcə də onların tarixi xronologiyası həmin ərazidə yaşayış xalqlar haqqında məlumat verir. Tarix yazılı mənbələrdə məqsədönlü şəkildə saxtalaşdırıla bilər. Lakin yerin altında əsrlərle qorunub saxlanmış tarix, eləcə də toponimlər saxtalaşdırıla bilməz. Erməni separatçılarının uydurma iddialarını təkzib edən yüzlərlə arxiv sənədləri və tədqiqat işləri var. Sözsüz ki, Ermənistən öz siyasi maraqlarından çıxış edərək minlərlə insanın müharibə nəticəsində öldürülməsinə, öz doğma yurdlarından didərgin düşmələrinə və digər faktlara məhəl qoymur.

Odur ki, Münxen görüşündə dövlətimizin başçısının Paşinyana məntiqli və faktlara əsaslanan cavabı ilə əlaqədar bir neçə məsələyə diqqət yetirmək istərdik. Prezident İlham Əliyevin Paşinyanın Dağlıq Qarabağın mərkəzinin Stepan Shaumyanın adı ilə adlanması haqqında məntiqsiz iddiasına cavabında Shaumyanın bolşevik olduğunu və sovet hakimiyyəti illərində bu ərazinin onun adı ilə adlandırılmasını bildirərək demişdir: "Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtının adı onun adı ilə adlandırılabilir. Sual olunur, eger Dağlıq Qarabağ qədim Ermənistən ərazisi idisə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünkü, paytaxtin adı Xankəndidir, yəni, xanın kəndi... Stepanakert – cünki, Shaumyanın adı Stepan idi... Stepanakert bolşevikin adı ilə adlandırılabilir. Bu bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir tarixi erməni irsi yoxdur. Bu tarixi məsələ münaqışının necə həll olunmalı olduğunu başa düşmək üçün çox mühümdür".

Möhtərem Prezidentimizin də qeyd etdiyi kimi, yer adları həmin ərazilərin tarixini araşdırmaq üçün vacib mənbədir. Bu, eləcə də müasir Ermənistən ərazisindəki tarixi yer adlarına da şamil edilməlidir. Bunlardan bir neçəsi haqqında araşdırmaları diqqətinizə çatdırmaq istərdik.



Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistən baş naziri Paşinyan arasında keçirilən debatda növbəti dəfə erməni rəhbərinin tarixi faktları saxtalaşdırması və böhtan xarakterli çıxışları ictimaiyyətin diqqətindən yayınmadı. Eyni zamanda, Prezident İlham Əliyevin tarixi faktlara, sağlam məntiqə əsaslanan diplomatik çıxışı Azərbaycanda və digər ölkələrdə, əsasən də Türkiyədə böyük qürurla qarşılandı. Erməni tarixçiləri və siyasetçiləri uydurma "böyük Ermənistən" haqqında danışında nəzərdən qaçırılmamalıdırular ki, tarixi faktları nə qədər saxtalaşdırılsalar da, həmin ərazilərdəki maddi və mənəvi mədəniyyət abidələrini nə qədər dağıntılara məruz qoysalar da, Ermənistən ərazisində və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki toponimlərin, eləcə də maddi mədəniyyət nümunələrinin – məscidlərin, albən kilsələrinin, qəbir abidələrinin çoxluğu bu ərazilərdə tarixən ermənilərin yaşamadıqlarını sübut edir. Bütün bunları nəzərə alaraq erməni separatçıları işgəl etdikləri ərazilərdə, eləcə də Ermənistəndən azərbaycanlıların öz doğma ata-baba yurdlarından qovulmasından sonra, ilk növbədə, bu abidələrin dağıdılması və yer adlarının dəyişdirilməsi ilə məşğul oldular.

İndiki Yerevan şəhərinin toponiminin qədim və ya müasir erməni dili ilə heç bir əlaqəsi olmadığı məlumdur. Bu fakt ermənilərin buranın qədim sakinləri olmadığını sübut edir. Belə ki, qədim Urartu tarixinə şərik çıxmaga çalışan erməni tarixçiləri əsassız olaraq İrəvan şəhərinin adının e.ə.VIII yüzillikdə Urartu çarı I Argiştinin (e.ə.786-764) dövründə salınmış Erebuni və yaxud İrpuni qalasının adı ilə bağlamağa çalışırlar. Erməni tarixçisi Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap etdirdiyi "Qədim İrəvan" kitabında İrəvan toponimi ilə bağlı yazır: "İrəvan adının ermənicə "yereval" (görünmək – red.) və ya "yerevan qall" (aşkar olmaq, irəli gəlmək) sözləri ilə heç bir əlaqəsi yoxdur."

Şəhərin adı ilə bağlı elmi baxımdan qəbul edilecek, həqiqətə uyğun yegane şəhər Moskva Arxeoloji Cəmiyyətinin üzvü M.Nikolskinin verdiyi şərhdir. Belə ki, 1893-cü ildə o, cəmiyyətin tapşırığı ilə burada səyahətdə olmuş, o vaxta qədər tapılmış mixi xətti yazıları tədqiq etmişdir. M.Nikolskinin izahına görə İrəvan adı Yeraini (Eriaini) ölkəsinin adından irəli gəlir. Onun da mərkəzi və ya baş şəhəri İrəvan olmuşdur. Bu Yeraini ölkəsinin adı isə Urartu çarı I Rusa tərəfindən Göycə (Sevan) gölü ətrafında zəbt etdiyi 23 ölkə sırasında olan, gölün sahilində yerləşən "Kolan-qırən" (Otsaberd) adlanan kəndin yanında tapılı-

mış yazında hekk olunmuşdur" (bax: G.Nəcəfli. İrəvan xanlığının paytaxtı – İrəvan şəhəri. Bakı, 2017). Mahmud Kaşgariyə istinad etsək: "Ir (Yer)" qədim türk sözü olub "yerin Güneşə baxan üzü"nə deyilirdi (Mahmud Kaşgari. Divanü lügatittürk. c. IV. Bakı, 2006). Bəzi tədqiqatçıların fikrincə, İrəvan toponimi türk dillerindəki "ir" – "dağın gündüşən tərəfi" və farsca "van" – "yer" sözlərindən ibarətdir. İrəvan toponiminin qədim türk teonimlərindən (ilahi adlar) törənən etnik adlar sırasına daxil edilməsi və onun qədim türklərin "Ir" ("yer") Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür (bax: İrəvan xanlığı. Rusiya işgali və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009).

İndiki Ermənistən ərazisində azərbaycanlıların yerli xalq olduğunu orada olan toponimlər də sübut edir. İrəvan xanlığının etnik tərkibinin türk tayfaları olduğunu İrəvan xanlığının ərazisindəki toponimlərdən, görkəmli etnoqraftarixçi Qiyyasəddin Qeybullayevin tədqiqatlarından, eləcə də, İ.Şopenin əsərlərində də görmək olar: Qaraqoyunu (Gərnibasar mahalı), Türkmenli, Qarxun (Sərdarabad mahalı), Muğanlı (Şərur mahalı), Aralıx Kolanı (Karpibasar mahalı), Kolanı qırılan (Göycə mahalı), Əmirli (Abaran mahalı) və s. tarixi mənbələr İrəvan xanlığının ərazisində Kolanı, Muğanlı, Bayat, Qaraqoyunu, Ayrım

və s. türk tayfalarının yaşadıqlarını sübut edir.

Qiyyasəddin Qeybullayev "Qədim türklər və Ermənistən" adlı kitabında yazır: "İrəvan xanlığında 522 kənd vardı. Nəzərə alınmalıdır ki, bu kəndlərin siyahısı İrəvan xanlığının Rusiyaya birləşdirilməsindən əvvələ aiddir. Oxucu bu kəndlərin adlarına diqqət yetirsə, görər ki, adların hamısı türkcədir və şübhəsiz, əhalisi də azərbaycanlı idi. (bax: Qədim türklər və Ermənistən. B. : Azərnəşr, 1992).

1828-1830-cu illərdə ermənilərin İrəvan xanlığının ərazisindən getirilməsi səbəbindən çox sayıda azərbaycanlı kəndləri boşaldılmışdır. Bunlardan bəzilərinin adlarını diqqətinizə çatdırmaq istərdik: Qırxbulaq mahalında – Güllüçə, Qara-Ceyran, Tacirabad, Bozaklı, Qaraqaya, Damcılı, Quli, Qız-Qala, Tez-Xarab, Babacur, Damagirməz, Dəlləkli, Kankan, Gög-Kilsə, Yayıcı və s.; Zəngibasar mahalında – Həsənağa, Qaracalar, Ozanlar, Cəfərabad və s.; Qarnibasar mahalında – Məsimli, Kulahsız, Zöhrablı, Qurd kəndi, Şəfiabad,

Qaqavus, Şəhriyar, Kərpicli, Abdullar, Xurbaqala-Sufla, Artuz, Yappa, Əli-Merdan, Əli-Qaraqı, Əlicə, Qədirli, Adatlı, Taraş-Göy, Əli-Qızıl, Bulaq başı, Tərəkəmələr və s.; Vedibasar mahalında – Reyhanlı, Şirazlı, Qaralar, Saray, Çat-Karan, Qarabağlar-Sufla, Qarabağlar-Uliya, Tallasavan, Şahablı, Zəncirli,

Qızılverən, Zəmmi, Qazançı, Xosrov və s.; Şərur və Sürməli mahallarında – Qalacık, Fərhad arxi, Boşa qışlağı, Taşarx-ulya, Örtülü Məzrə, Şaban Məzrə, Qorçι-Bayat Məzrə, Yovşan- Məzrə, Dəngəkənd (Dəmirçi qışlaq), Vəlican, Tallasavan, Çiraqlı, Sarı-Hasar və s.; – Dərəkənd-Parçenis mahalında – Qaraqoyunu, Sürməli, Aşağı-Hüseyn, Qarabulaq, Qaraqala, Çaldaq, Qazi-Qaralı; Saadlı mahalında – Ağa-Kiçik, Məzarcıq, Pirtikan, Qara-qala, Çax-çaxlı, Çaltepə, Mustuklu, Gürüh, Parakənd, Taşqala, Baburlu, Sadıqlı, Zərincə, Aşıq Dəmirçili, Sabuncular, Kiçik-Yataq, Ka Bəhlükəndi, Çok-Arçın; Sardarabad mahalında – Cəfərxan rəncbəri, Teymurxankəndi (Dövlətabad), Qatirabad (Abdulabad) və s.; Kərbibasar mahalında: Ağ-Dəmir, Qara-Qışlaq, İnəkli, Çobanya, Arpa-Havasıx, Qaçabaq, İləncalan və s.; Aparan mahalında – Qotur, Tez-Xarab, Şabanlı, Qoç-bulaq, Hin- Qəzənfer, Qarabulaq, Hamamlı, Qurd-Əli, Yancık, Günbəz, Bibitaq və s.; Göycə mahalında – Buğda təpə, Üçtəpə, Kərimkəndi, Altuntaxt-Ulya, Altuntaxt-Sufla, Ayrıca, Abaş, Axsaq-Tavus, Karvansaray, Qızılıksə, Büyükağa, Satan-Axnac, Karvansaray, Əyrice və sair və ilaxır.

Bütün bu toponimlər göterir ki, indiki Ermənistən ərazisinin qədim sakinləri, sözsüz ki, haylar ola bilməzdilər. Müasir Ermənistəndə arxitektura abidələrinin müsəlman üslubunda olması da bu ərazilərdə tarixən azərbaycanlıların yaşadığına sübutdur. Məsələn, İrəvanda, Sərdarabadda, Gümrüde və Talındakı qalalar, İrəvan xanının sarayı, karvansaraylar, Şəhər, Zal-xan, Şeyxül-İslam, Mehdi bəy, Hacı Bəyim, Təpebaşı, Hacı Əli, Hacı Fətəli, Həsənəli, Kərim bəy hamamları azərbaycanlıların həmin ərazilərdə tarixən yaratdıqları mədəniyyətin, milli-mənəvi dəyərlərin izləridir.

Şəhla NURUZADƏ,
Bakı Slavyan Universiteti
beynəlxalq münasibətlər
kafedrasının dosenti, tarix üzrə
fəlsəfe doktoru